

Holcim(Azərbaycan) ASC-də İş imkanı

90-dan artıq ölkədə, 110 mindən artıq işçi heyəti ilə fəaliyyət göstərən Holcim Qrupu dünyada Sement, Hazır Beton Qqarışığı və Beton doldurucularının istehsalı və satışı üzrə dünya liderlərindən biridir.

VAKANSIYA ELANI:

Vəzifə: 1C Texniki Dəstək üzrə Mütəxəssis

Şöbə: İnsan resursları

İş vaxtı: Tam iş vaxtı

Missiya:

1C-Enterprise (əmək haqqı və İR) konfigurasiyasının əsas sistem tətbiqlərini hazırlamaq və bu sahədə yardımçı olmaq. Sistem üçün proqramlaşdırma və texniki xidmət tapşırıqlarını yerinə yetirmək. İstifadəçilərdən məlumat toplamaq və onlarla ünsiyyət yaradaraq tələblərini müəyyənləşdirmək və təhlil prosesinə yardımçı olmaq. Öhdəliklərin inkişafı, təhlili və sınaqdan keçirilməsi ilə məşğul olmaq və müştərinin komandası ilə birgə işləmək. Problemləri aradan qaldırmaq və təkmilləşdirmələr etməklə proqram təminatına dəstək vermək.

Öhdəliklər:

- 1C-Enterprise (v 8.3) konfigurasiyaları üçün proqram təminatı (Əmək haqqı və İR);
- Şirkətdə tətbiq olunan 1C-Enterprise (v 8.3) proqram təminatında mövcud prosesin auditi və korreksiyası
- Mövcud sənədlərin, hesabatların AR Əmək Məcəlləsinin və şirkətin tələblərinə müvafiq dəyişdirilməsi, yeniləndirilməsi
- Yeni sənədlərin, hesabatların AR Əmək Məcəlləsinin və şirkətin tələblərinə müvafiq yaradılması
- Texniki tapşırıqların yerinə yetirilməsi, o cümlədən kataloqların, registrlərin, sənədlərin, hesabatların yaradılması və onlara yenidən baxılması, işlənməsi.
- Proqram kodlaşdırmalarının praktik istifadədə oxunuqlu olmasına və məhsuldarlığa uyğun olmasının təhlili və düzgün işləmədikdə kodda dəyişikliklər edilməsi;
- Müştərinin biznes proseslərinin 1C sisteminin imkanlarına uyğunlaşdırılması üçün ən yaxşı texniki həllərin hazırlanması.;
- Şirkət rəhbərliyi tərəfindən qarrşıya qoyulan vəzifələrin həlli müddətinin razılaşdırılması və müddətə riayət edilməsi;
- Konfigurasiyanın tətbiq sahəsinin cari tələblərə, şirkətin hesabat siyasətinə və qanunun tələblərinə uyğun olmasını təmin etmək: həm standart, həm də qeyri-standard (öz-özünə yazılmış, dəstəkdən çıxarılan) konfigurasiyalar üçün.
- 1C platformasının inkişafına nəzarət etmək, yeni konfigurasiyaların yaranmasının, onun yenilənməsinin monitorinqini aparmaq
- Müştəri ilə qarşılıqlı əlaqə, ehtiyacların təhlili, inkişaf üçün həll yollarının təklifi.
- Təkmilləşdirmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına nəzarət
- Tənzimləyici hesabatların yenilənməsi.
- Yeni konfigurasiyaların izlənməsi.
- Yeniliklərin axtarılması və tətbiqi.
- Təlim materiallarının hazırlanması

Holcim(Azərbaycan) ASC-də İş imkanı

90-dan artıq ölkədə, 110 mindən artıq işçi heyəti ilə fəaliyyət göstərən Holcim Qrupu dünyada Sement, Hazır Beton Qqarışığı və Beton doldurucularının istehsalı və satışı üzrə dünya liderlərindən biridir.

İxtisas və bacarıqlar:

- Proqramlaşdırma və ya Mühəndislik sahəsində ali təhsil
- 1C-Enterprise (8.3) İnkişaf Sertifikatı
- 1C proqramı və arxitekturası üzrə 5-7 il peşəkar təəcrübə
- Biznes yönümlü tərəfdaşlıq yanaşması
- Layihənin inkişafı bacarıqları mühümdür.
- Yenilikçi düşüncə tərzı və komanda işi

Müraciət proseduru:

Maraqlanan namizədlər CV-ləri mövzu hissəsinə **1C_TSS** yazmaqla aze-hr-cv@holcim.com ünvanına göndərəmələri xahiş olunur.Bütün müraciətlərə baxılacaq və bərabər imkanlar veriləcək.

Ərizələr təqdim edildikən sonra,çəşidlənir, nəzərdən keçirilir və müsahibələr aparılır. Şirkət, uyğun namizəd seçildikdən sonra vəzifəni doldurmaq və vakansiyanı bağlamaq hüququnu özündə saxlayır.

Ərizələrin son qəbul tarixi: 20 Avqust, 2022